

AZƏRBAYCAN RESPUBLİKASI
AUDİTORLAR PALATASI SƏDRİNİN
SƏRƏNCAMI

Bakı şəhəri

№1/2

12 yanvar 2018-ci il

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli
615 nömrəli Qərarının icrası barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli “Lisenzia və ya icazə verən orqanların lisenzia və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenzialar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenzialar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenzialar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında qərarının 1-ci və 3-cü əlavəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti göstərmək üçün veriləcək icazənin və onun dublikatının, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenzialar və icazələr” portalına qoşulması və İnformasiya sistemlərinin “Lisenzialar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in yaradılmasını və Qərarın icrasını təmin etmək məqsədilə

QƏRARA ALIRAM:

1. Auditorlar Palatası tərəfindən auditor fəaliyyəti göstərmək üçün veriləcək icazənin və onun dublikatının, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenzialar və icazələr” portalına qoşulması və İnformasiya sistemlərinin “Lisenzialar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in yaradılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Səbuhi Gülməmmədov – Auditin təşkili və kadr hazırlığı idarəsinin rəisi.

İşçi qrupunun üzvləri

Nəcəf Talıbov – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri;

Vəli Rəhimov – Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi;

Elnur İbrahimov – Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi;
Elmira Behbudova – Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri;
Nərmin Əhmədli – Auditin təşkili, akkreditasiya və üzvlük şöbəsinin müdir müavini;

İmam Baxış Zeynallı – Aparatın İnformasiya texnologiyaları üzrə mütəxəssisi

2. İşçi qrupuna tapşırılsın ki, bir ay müddətində Auditorlar Palatası tərəfindən Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarının icrasını təmin etsinlər.

3. Bu Sərəncamın icrasına nəzarət Auditorlar Palatasının sədr müavini F.İsmayılova həvalə edilsin.

SƏDR

V.NOVRUZOV